

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

2022/2023-cü TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL ELAN EDİR

1. Rezidenturaya qəbul “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları”na (bax: “Rezidentura” jurnalı, 2022, №1, səh. 2) uyğun olaraq Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır. Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında əsas (baza ali) tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər (bundan sonra – namizədlər) malikdirlər.

2. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılır.

Namizəd

- ekabinet.dim.gov.az internet sahifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (bax: “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası) ərizə vermək üçün tələb olunan məbləği kabinetindəki hesabına əlavə edir;
- tələb olunan məbləği hesaba əlavə etmək üçün təqdim olunan ödəniş üsullarından (bax: epayment.dim.gov.az) istifadə etməklə 16-rəqəmli ödəniş kodu əldə etməlidir;
- *imtahanın I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün* “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2022-ci il aprelin 25-dən mayın 5-dək Mərkəzin müvafiq internet sahifəsinə (<http://eservices.dim.gov.az/erizerez/erize>) daxil olub, “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir);
- *imtahanın I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdində iştirak etmək üçün* “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2022-ci il iyunun 1-dən 5-dək Mərkəzin müvafiq internet sahifəsinə (<http://eservices.dim.gov.az/erizerez/erize>) daxil olub, “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Ətraflı məlumat jurnalın 4-8-ci səhifələrində və <http://eservices.dim.gov.az/erizerez/erize> sahifəsindəki aktual keçidlərdə verilmişdir.

2.1. Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirmiş və ya cari tədris ilində bitirən, qəbulun I mərhələsində – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib “məqbul” alan və rezidenturaya qəbul olmaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı olan bütün namizədlər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər.

Rezidenturaya qəbulun I mərhələsində iştirak edib “məqbul” alan namizədlərdən cari ildə yenidən I mərhələ üzrə imtahan vermək arzusunda olanlar “Namizədin elektron ərizəsi”ndə müvafiq qeydiyyat aparmalıdırlar. Müsabiqə zamanı I mərhələ üzrə imtahanda bir neçə dəfə iştirak etmiş namizədin daha yüksək olan nəticəsi (balı) nəzərə alınacaqdır.

Qeyd 1. Rezidenturada təhsil alanlara rezidentura təhsilindən imtina etmədən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ verilir (bax: səh. 8).

Qeyd 2. Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələrə də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ verilir (bax: səh. 8).

Qeyd 3. Xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələrə də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ verilir (bax: səh. 8). Bu kateqoriyaya aid olan şəxslər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmələri haqqında ali təhsil müəssisəsi tərəfindən verilmiş rəsmi arayışın notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini Sənəd Qəbulu Komissiyasına (bundan sonra – SQK-ya) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər (ünvan: Bakı şəh., H. Əliyev küçəsi 299).

Qeyd 1 və 2-də göstərilən kateqoriyalara aid olan şəxslər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər.

Digər namizədlər müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və aşağıdakı sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış SQK-lara şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə vəsiqələrini və ya pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıkları ölkənin hüduqlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2.1.2. əsas (baza ali) tibb təhsili haqqında sənədi və ona əlavəni;

2.1.3. xarici ölkələrdə ali təhsil almış şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

2.1.4. xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

2.2. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər 2.1-ci bənddə qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

2.3. Ərizələrin qəbulu zamanı dövlət sifarişi əsasında rezidentura təhsili almaq istəyən namizədlər rezidenturayı bitirdikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tibb müəssisələrində 3 (üç) il müddətində əmək fəaliyyəti ilə məşğul olacaqları barədə məlumatlandırılırlar. Bu namizədlər elektron ərizəni

təsdiq etdikləri andan qeyd edilmiş öhdəliyə razılıq vermiş hesab olunurlar.

Azərbaycan Tibb Universitetinin **Hərbi Tibb fakültəsinin məzunları** rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün müəyyən olunmuş müddətdə müvafiq fakültəyə müraciət etməlidirlər. Müraciət edənlərin siyahısı Mərkəzə təqdim olunduqdan sonra, onlar “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.

3. Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir:

- baza fənləri üzrə biliklərin qiymətləndirilməsi;
- ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

3.1. baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (I mərhələ) 2022-ci ilin may ayının 15-də (1-ci cəhd), təkrar imtahanın (2-ci cəhd) 2022-ci ilin iyun ayının 19-da¹, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) isə 2022-ci ilin avqust ayında keçirilməsi planlaşdırılır².

3.1.1. baza fənləri üzrə biliklərin qiymətləndirilməsi üzrə təkrar imtahanda (2-ci cəhd) iştirak etmək üçün namizədlər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

3.1.2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (**40 və daha çox bal toplayan**) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməlidirlər.

İmtahanlarda iştirak üçün qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmırlar.

¹ *Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin (I mərhələ) təkrar imtahanının (2-ci cəhd) keçirilib-keçirilməməsi koronavirus pandemiyası ilə əlaqədar respublikamızda sanitariya-epidemioloji vəziyyətdən asılı olaraq müəyyən ediləcək və bu haqda əlavə məlumat veriləcəkdir.*

² *Pandemiya ilə əlaqədar olaraq Nazirlər kabineti yanında Operativ qərargahın tələb və tövsiyələri nəzərə alınaraq imtahanın keçirilmə qrafikində yenidən dəyişiklik edilməsi istisna edilmir.*

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

3.2. Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına **2 saat 30 dəqiqə** vaxt ayrılır.

3.3. Qəbul imtahanları Bakı və Naxçıvan şəhərlərində keçirilir.

3.4. İmtahanlarda iştirak etmək üçün namizəd imtahanlardan 3 gün əvvəl “Namizədin imtahana buraxılış vərəqəsi”ni <http://eservices.dim.gov.az/brxv> internet sahifəsindən çap edib götürür.

İmtahanın keçirilmə vaxtı və yeri “Namizədin imtahana buraxılış vərəqəsi”ndə göstərilir. Namizədlər imtahanda iştirak etmək üçün aşağıdakı sənədləri mütləq gətirməlidirlər:

- **imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni;**
- **“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni (ayrı vərəqdə çap edərək imzalamaqla);**
- **şəxsiyyəti təsdiq edən sənədin əslini.**

4. Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.

4.1. Müsabiqəyə buraxılan namizəd Mərkəz tərəfindən müəyyən olunan müddətdə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə əsasən, bitirdiyi əsas (baza ali) tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçərək, onların kodlarını elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcılıqla daxil edib təsdiqləyir (bu haqda əlavə məlumatlar “Rezidentura” jurnalının 2022-ci il 3-cü nömrəsində veriləcəkdir).

5. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcılığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilir.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcılıqla əlavə göstəricilər nəzərə alınır:

- əsas (baza ali) tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
- baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.

5.1. Ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək mümkün olmadıqda onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

5.2. Müsabiqənin nəticələri açıqlandıqdan sonra boş qalan yerlər elan edilir, namizədlər tərəfindən 4-cü bənd nəzərə alınmaqla ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

6. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin **əslini** Mərkəz tərəfindən müəyyən olunmuş müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına:

- Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;
- Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinə;
- Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə **şəxsən** təqdim etməklə qeydiyyatdan keçməlidir.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar və onlar qəbul olunanlar siyahısından xaric edirlər.

7. Rezidenturaya keçirilən müsabiqə və onun nəticələri ilə bağlı namizədlərin müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

8. Namizəd Mərkəz tərəfindən müəyyən olunmuş müddətdə Apelyasiya Komissiyasına onlayn müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

9. Namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

- saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;
- imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;
- yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə bütün məmulatı gətirmək;
- “İmtahan başlandı!” elan olunan andan imtahanın sonunadək səbəbindən asılı olmayaraq, zalda yerini dəyişmək, gəzişmək, danışmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
- “İmtahan başlandı!” elan olunan andan 1,5 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;
- başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
- nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
- cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

10. Namizədin 9-cu bənddə göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

"ŞƏXSİ KABİNET"İN YARADILMASI VƏ İSTİFADƏ QAYDASI

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron "Şəxsi kabinet"i olmalıdır. "Şəxsi kabinet" bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin "Şəxsi kabinet"ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlər üçün sərf olunur.

"Şəxsi kabinet" yaratmaq üçün:

1. İstifadəçi ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir, nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FIN) müvafiq sahələrə daxil edib "Şəxsi kabinet yarat" düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, ekranda istifadəçinin soyadı, adı, atasının adı və digər məlumatları əks olunur;
2. İstifadəçiyə müvafiq sahələrə mobil telefon nömrəsini və elektron poçt ünvanını daxil etmək təklif olunur. Mobil telefon nömrəsinin göstərilməsi məcburidir. Bu məlumatlar zəruri hallarda (kabinet yaratmaq, istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) istifadə oluna bilər. Kabinet yaradılanda və ya telefon nömrəsi istifadəçi tərəfindən dəyişdiriləndə istifadəçinin mobil telefonuna SMS vasitəsilə 6 rəqəmli təsdiqləyici kod göndərilir. Bu kod kabinetdə müvafiq sahəyə daxil edildikdə mobil telefon nömrəsi (nömrənin aktuallığı təsdiqlənir) aktual nömrə kimi kabinetdə saxlanılır;
3. Gələcəkdə "Şəxsi kabinet"ə daxil olmaq üçün istifadəçi müəyyən tələblərə riayət edərək parol (parolu unutmayın və məxfi saxlayın) təyin etməli və onu müvafiq sahələrə daxil edib "Yadda saxla" düyməsini basmalıdır. Nəticədə, sistem tərəfindən kabinetə unikal nömrə təyin edilir. Kabinetin nömrəsi xidmətlərdən istifadə edilən zaman tələb oluna bilər;

İstifadəçi "Şəxsi kabinet"ini menyudan aşağıdakı elementləri seçməklə idarə edə bilər:

Şəxsi məlumatlar. Menyudan bu elementi seçdikdə istifadəçinin şəxsiyyətini təsdiq edən sənəddə əks edilmiş məlumatlar ekrana ötürülür. Kabinet yaradıldıqdan sonra istifadəçi şəxsiyyəti təsdiq edən yeni sənəd alıbsa, o, "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidir;

Əlaqə məlumatları. Bu səhifədə istifadəçi mobil telefon nömrəsini və elektron poçt ünvanını dəyişə bilər;

Parolu dəyiş. İstifadəçi bu elementi seçib parolunu yenisi ilə əvəz edə bilər;

Hesab. Bu səhifəyə daxil olaraq istifadəçi aşağıdakı əməliyyatları həyata keçirə bilər:

- **Məbləğin hesaba əlavə edilməsi.** "Şəxsi kabinet"in sahibinin şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilməklə elektron üsulla əldə edilmiş, lakin onun hesabına əlavə edilməmiş məbləğin hesaba əlavə edilməsi iki müxtəlif üsulla həyata keçirilə bilər:

Birinci üsul. "Şəxsi kabinet"in hesabına əlavə edilməmiş məbləğlər, müvafiq ödəniş kodları və digər məlumatlar ekranda siyahı şəklində öz əksini tapır. Cədvəlin hər bir sətirində "Məbləği hesabıma əlavə et" düyməsi göstərilir. Bu düymədən istifadə etməklə müvafiq məbləğ hesaba əlavə edilir;

İkinci üsul. Elektron üsulla əldə edilmiş istənilən ödəniş kodu müvafiq sahəyə daxil edilir və "Məbləği hesabıma əlavə et" düyməsindən istifadə edilir;

- **Hesaba əlavə edilmiş məbləğlər.** Menyunun bu elementi seçildikdə indiyədək hesaba əlavə etmə əməliyyatlarına dair məlumatlar (ödənişin kodu, məbləğ, tarix və saat) səhifədəki siyahıda öz əksini tapır;
- **Hesabdan istifadələr.** Hesabdakı vəsait DİM tərəfindən göstərilən müxtəlif xidmətlərin haqqının ödənilməsi üçün istifadə edilir. Bu funksiya seçildikdə hesaba əlavə edilmiş vəsaitin nə zaman və hansı təyinatla istifadə edildiyini əks etdirən məlumatlar siyahı şəklində təqdim olunur;
- **Digər şəxsin hesabına vəsait köçürmə.** İstifadəçi öz hesabından başqa "Şəxsi kabinet" istifadəçisinin hesabına vəsait köçürmək üçün həmin "Şəxsi kabinet"in nömrəsini, köçürmək istədiyi məbləği və öz parolunu müvafiq sahələrə daxil edib "Davam et" düyməsini basmalıdır.

REZİDENTURAYA ƏRİZƏ VERƏN NAMİZƏD ÜÇÜN TƏLİMAT

“Namizədin elektron ərizəsi” formasının doldurulması və təsdiqi mərhələsində

Namizəd:

- elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalı və həmin kabinetin pul balansına tələb olunan pul vəsaitini əlavə etməlidir. Namizəd yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər;
- Mərkəzin saytından (eservices.dim.gov.az/erizerez/erize) ali təhsil müəssisəsinə qəbul olmaq üçün təqdim etdiyi “Abituriyentin ərizəsi”ndəki iş nömrəsini öyrənir və tələb olunan sənədləri toplayır;
- eservices.dim.gov.az/erizerez/erize internet səhifəsinə daxil olur, “Şəxsi kabinet”inin istifadəçi adını və parolu müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır.
- elektron ərizə forması ekranda açıldıqdan sonra “Namizədin elektron ərizəsi” formasının doldurulma qaydasına uyğun olaraq tələb olunan məlumatları ərizənin müvafiq sahələrinə daxil edir;
- ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgün və tam olmasını yoxlayır;
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatını oxuyur;
- "Bəyannamə" ilə tanış olur;
- "Ərizəni yadda saxla" düyməsini basır;
- proqram məntiqi yoxlamalar nəticəsində səhvlər barədə məlumat verərsə, müvafiq düzəlişlər aparır və yenidən "Ərizəni yadda saxla" düyməsini basır;
- proqram məntiqi yoxlamalar nəticəsində heç bir səhv aşkar etmədikdə, ekranda "Ərizəni təsdiq et" düyməsi aktivləşir;
- "Ərizəni təsdiq et" düyməsini basır. Bəyannaməni oxuyur və "Şərtlərlə razıyam" düyməsini basmaqla elektron ərizəni özü təsdiq edir. Ərizənin təsdiq edilməsi haqqında məlumat ekranda göstərilir;
- elektron ərizə formasındakı məlumatları çap etmək istədiyi halda, "Ərizəni çap et" düyməsini basır;
- məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədi ilə "Səhifədən çıxış" düyməsini basır.

Namizəd ərizəsini təsdiq edənə qədər elektron ərizəsində düzəliş edə bilər.

“NAMİZƏDİN ELEKTRON ƏRİZƏSİ”NİN DOLDURULMA QAYDASI

Namizəd elektron ərizə formasını aşağıdakı qaydada doldurur:

Namizəd ali təhsil müəssisəsinə qəbul olunduqdan sonra soyadında, adında və ya atasının adında dəyişiklik olubsa, əvvəlki soyadını, adını və ya atasının adını **2(S)**, **2(A)** və **2(AA)** bəndlərində müvafiq sahələrdə Azərbaycan əlifbası ilə qeyd edir;

8-ci bənddə namizədin “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqənin adı əks olunur. Bu bənddə namizəd heç bir əməliyyat aparmır. Namizədin imtahan verəcəyi şəhər Mərkəz tərəfindən namizədin ərizəsinin bu bəndində göstəriləndi faktiki yaşadığı məntəqəyə görə təyin edilir;

9-cu bənddə namizəd özünün e-mail ünvanını daxil edir (bu ünvandan iş nömrəsini, şifri unuduqda və digər zəruri hallarda namizədlə əlaqə saxlamaq üçün istifadə olunacaqdır);

10-cu bənddə namizədin “Şəxsi kabinet”ində qeyd etdiyi əlaqə telefonu əks olunur. Bu bənddə namizəd heç bir əməliyyat aparmır;

11-ci bənddə bitirdiyi ümumi təhsil müəssisəsinin (və ya orta ixtisas təhsili müəssisəsinin) yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə bitirdiyi ümumi təhsil müəssisəsinin (və ya orta ixtisas təhsili müəssisəsinin) adını siyahıdan seçir, həmin təhsil müəssisəsinin bitirdiyi ili müvafiq sahəyə daxil edir;

12-ci bənddə əsas (baza ali) tibb təhsili üzrə ali təhsil müəssisəsinə qəbul olunduğu ili daxil edir;

13-cü bənddə əsas (baza ali) tibb təhsili üzrə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün doldurduğu “Abituriyentin ərizəsi”nin nömrəsini daxil edir;

13.1-ci bənddə əsas (baza ali) tibb təhsili haqqında məlumat: “Əsas (baza ali) tibb təhsilini bitirib – məzundur”, “Əsas (baza ali) tibb təhsilini cari ildə bitirəcək – cari ilin məzunudur” və ya “Əsas (baza ali) tibb təhsilini növbəti illərdə bitirəcək – məzun deyil” bölmələrindən birini siyahıdan seçir;

14-cü bənddə əsas (baza ali) tibb təhsili üzrə bitirdiyi ali təhsil müəssisəsinin adını siyahıdan seçir, bu ali təhsil müəssisəsinin bitirdiyi ili (əsas (baza ali) tibb təhsilinin 3-cü kursunu tam bitirmiş tələbələr – bitirəcəyi ili) müvafiq sahəyə daxil edir;

15-ci bənddə əsas (baza ali) tibb təhsili üzrə diplomunun seriyasını siyahıdan seçir, diplomun nömrəsini müvafiq sahəyə daxil edir (bu bənd yalnız məzunlara aiddir);

16-cı bənddə əsas (baza ali) tibb təhsili üzrə bitirdiyi ixtisasın şifrini və kodunu siyahıdan seçir;

17-ci bənddə diplom üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) neçə ballı sistemdə olduğunu uyğun dairəni seçməklə qeyd edir və müvafiq hissədə ÜOMG-ni göstərir (bu bənd yalnız məzunlara aiddir);

18-ci bənddə əsas (baza ali) tibb təhsilini fərqlənmə diplomu ilə başa vurubsa, müvafiq sahəni seçir;

19-cu bənddə namizəd imtahan verəcəyi dilə uyğun dairəni (Azərbaycan və ya rus) seçir;

20-ci bənddə əsas (baza ali) tibb təhsili istiqamətini seçir;

21-ci bənddə rezidenturaya qəbulun I mərhələsində – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında “məqbul” alanlar cari ildə bu imtahanda iştiraklarına dair müvafiq sahəni seçir.


"NAMİZƏDİN ELEKTRON ƏRİZƏSİ" NİN NÜMUNƏSİ

Ərizə təsdiq edilib. Ərizədə tələb olunan sahələri doldurub ərizəni saxlayın.Ərizəni təsdiq edin. Bunun üçün "Ərizəni təsdiq et" düyməsini basın.

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

2022/2023-cü TƏDRİS İLİ ÜÇÜN BAZA ALI TİBB TƏHSİLİ ƏSASINDA REZİDENTURAYA QƏBUL

Əvvəlki səhifəyə qayıt
Şəxsi kabinetinizin hesabında olan vəsait: _____ AZN
Tələb olunan vəsait: _____ AZN



Ekrandakı fotoğrafi təzələmək üçün Ctrl və F5 düymələrini birlikdə basın

21. Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində topladığınız bal: 40

Cari ildə qəbul imtahanının 1-ci mərhələsində iştirak etmək istəyirsinizmi?

Bəli, istəyirəm Xeyr

[Ərizəni yadda saxla](#)

[Ərizəni təsdiq edə bilərsiniz. Bunun üçün "Ərizəni təsdiq et" düyməsini basın.](#)

[Ərizəni təsdiq et](#)

Sistemdə qeyd olunduğu şəxsiyyəti təsdiq edən sənədin etibarlılıq vaxtı bitmişdir. Hökmen imtahana buraxılış vəərəqəsi verilənə qədər "Şəxsi kabinet"inizdə şəxsiyyəti təsdiq edən sənədi yeniləyini Əks təqdirdə imtahana buraxılmayacaqsınız!

İmtahana yalnız elektron ərizəni təsdiq etmiş namizədlər buraxılacaqlar.

Rezidenturada ikinci dəfə təhsil almaq istəyənlərin nəzərinə!
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən rezidenturada ikinci dəfə təhsil ödənişli əsaslarla həyata keçirilir.

"NAMİZƏDİN ELEKTRON ƏRİZƏSİ" FORMASI

1. İş nömrəsi:
123456

2. Soyadı, adı və atasının adı:
soyadı MƏMMƏDOV adı MƏMMƏD * atasının adı ƏLİ

2(S). Ali təhsil müəssisəsinə (baza ali tıbb ixtisası üzrə) qəbul olunduqdan sonra soyadında hər hansı bir dəyişiklik olubsa, əvvəlki soyadı da daxil edilməlidir (Azərbaycan əlifbasının hərfləri ilə doldurulmalıdır):

2(A). Ali təhsil müəssisəsinə (baza ali tıbb ixtisası üzrə) qəbul olunduqdan sonra adında hər hansı bir dəyişiklik olubsa, əvvəlki adı da daxil edilməlidir (Azərbaycan əlifbasının hərfləri ilə doldurulmalıdır):

2(AA). Ali təhsil müəssisəsinə (baza ali tıbb ixtisası üzrə) qəbul olunduqdan sonra ata adında hər hansı bir dəyişiklik olubsa, atasının əvvəlki adı da daxil edilməlidir (Azərbaycan əlifbasının hərfləri ilə doldurulmalıdır):

3. Doğulduğu tarix:
28 | İyul | 1974 *

4. Cinsi:
Kişi *

5. Yaşadığı məntəqə:
BAKİ ŞƏHƏRİ SABUNÇU RAYONU *

6. Şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu:
AZE | 00000000 | 00000000 *

7. Vətəndaşı olduğu ölkə və qeydiyyatda olduğu ünvan:
Azərbaycan Respublikası vətəndaşı *
BAKİ ŞƏH., MAŞTAĞA QƏS., S.ƏLİYEV KÜÇ. *

8. Faktiki yaşadığı məntəqə:
BAKİ ŞƏHƏRİ SABUNÇU RAYONU *

9. E-mail ünvanı (iş nömrəsini, şifri unudulmuşda və digər zəruri hallarda sizlə əlaqə saxlamaq üçün istifadə olunacaq):
myyahoo@yahoo.com

10. Əlaqə telefonu:
0100000000 *

11. Bitirdiyi ümumi təhsil və ya orta ixtisas təhsil müəssisəsinin yerləşdiyi məntəqə, təhsil müəssisəsi və bitirdiyi il (birinci siyahıdan məntəqə, sonra isə ikinci siyahıdan təhsil müəssisəsi seçilir):
11 - BAKİ ŞƏHƏRİ YASAMAL RAYONU *
11020 - 20 nömrəli məktəb-lisey *
2009 *

12. Əsas (baza ali) tıbb təhsili ixtisası üzrə ali təhsil müəssisəsinə qəbul olduğu il:
2011 *

13. Əsas (baza ali) tıbb təhsili ixtisasına qəbul olunanın doldurduğu "abituriyent ərizəsi"nin nömrəsi:
İş nömrəsini soyad, ad, ata adı və təvəllüd görə axtarış sistemi vasitəsilə öyrənmək olar
999999 *

13.1 Əsas (baza ali) tıbb təhsili haqqında məlumat
Əsas (baza ali) tıbb təhsilini bitirib - məzundur *

14. Əsas (baza ali) tıbb təhsili ixtisası üzrə bitirdiyi ali təhsil müəssisəsi və bitirdiyi il (əsas (baza ali) tıbb təhsilinin 3-cü kursunu tam bitirmiş tələbələr bitirəcəyi ali təhsil müəssisəsini və bitirəcəyi il):
1170511 - Azərbaycan Tibb Universiteti * | 2017 *

15. Əsas (baza ali) tıbb təhsili ixtisası üzrə diplomunun seriyası və nömrəsi (bu bənd yalnız məzunlara aiddir):
Digər * | 037663

16. Əsas (baza ali) tıbb təhsili ixtisası diplomuna əsasən ixtisas kodu:
70101 Mualicə işi *

17. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) (əvvəl bəşbəllik və ya yüzbəllik şkalaya seçilməli, sonra seçilmiş şkalaya uyğun qiymət müvafiq sahədə daxil edilməlidir)(bu bənd yalnız məzunlara aiddir):
 Bəşbəllik sistem üzrə qiymət: 3.4912
 Yüzbəllik sistem üzrə qiymət: Göstərici 3-5 aralığında olmalıdır

18. Əsas (baza ali) tıbb təhsili ixtisasını fərqləndirmə ilə bitirib:

19. İmtahana verəcəyi dil:
 Azərbaycan Rus *

20. Əsas (baza ali) tıbb təhsili ixtisası:
1 - Mualicə işi, pediatriya *

BƏYANNAMƏ. Qəbul qaydaları ilə tanış olmuşam, ərizə formasını şəxsen doldürmüşəm və ərizə formasındakı məlumatlar səhv olduğu halda məsuliyyəti öz üzərimə götürürəm

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturayı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;
2. Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən müəyyən olunmuş vaxtda (bax: səh. 1, bənd 2) qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1, 2022, səh. 2).
3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni tələb olunan sənədləri SQK-ya təqdim etməklə qeydiyyatdan keçdikdən sonra (bax: səh. 1, bənd 2) buraxılacaqlar.
4. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.